


84-2  
258

"MƏN VƏ MƏNİM DÜNYAM"

GÜVÖNCİN  
nəşriyəri

# Şuşa






Göydən yüt al  
Uşaqlar təz bi  
hər almanın ö  
hər nağılın öz

421-31/6.08.  
655-20/6.08.



35479

84.2  
D.58  
1000  
2000  
Bakı, 2008




35479

**S**izə kimdən deyim, Pənahəli xandan. Qarabağ mahalının adlı-sanlı bəylərini, pəhləvanlarını, xanəndələrini, məzhəkə çıxaranlarını qonaq çağırmışdı, şadlıq-şadyanalıq eləyirdi. Süfrədə ta nə desən vardi: fisincan plov, qırqovul, turac, kəklik, bildirçin çığırtması, çolpa soyutması, quzu kababı...

20/5/08



Qonaqlar elə əllərini süfrəyə uzatmaq isteyirdilər ki, tar-kaman dilləndi. Bülbül kimi cəh-cəh vuran xanəndələr cuşə gəldilər: sıra ilə «Şur», «Çahargah», «Rast», sonra «Rəhab», «Şüşter», «Segah», «Bayati-Şiraz» oxudular, məclis əhlini feyziyab elədilər.



Sonra məzhəkəçilər bir-birindən məzəli elə əhvalatlar danışdilar, elə hoqqalar çıxardılar ki, hamı uğunub getdi.



Sıra gəldi pəhləvanlara – əvvəlcə meydanda xeyli gərdiş etdilər, bir-birilərinə hərbə-zorba gəldilər, sonra da qurşaq tutdular. Bu dəm zurnaçı zurnanı elə üflədi ki, az qaldı ovurdları yırtılsın. Axırda bir-birinə dov gələn pəhləvanlara xələt verdilər – kiminə allı-güllü corab, kiminə də naxışlı dəsmal...




Şadlıq-şadyanalıq qurtarhaqurtarda Pənahəli xan dedi:

– Bəylər, yaxşı əyləndik. İndi də atalarımızı minək, dağlara qalxaq, gül-çiçək dərək, təbiəti seyr edək. Nə deyirsiniz?

Dedilər, lap yaxşı olar!

Atalarını çapa-çapa gəlib bir yüksək yerə çıxdılar. Gördülər bura cənnət-məkəndi – gül-gülü çağırır, çiçək-ciçəyi. Birdən Pənahəli xanın gözü bir gülə sataşdı: sanki bir arı hardansa uça-uça gəlib bir bala bülbülün düz köksünə qonmuşdu. O, qeyri-ixtiyari fikrə getdi: bu gülü harda görüb? Hə, yadına düşdü: nənəsinin toxuduğu xalida.





Pənahəli xan yanındakıların da gülə zəndlə baxdıqlarını görüb dedi:  
– Bəylər, heç bilirsiniz bu gülün adı nədi? Xaribülbül! Nənəm deyirdi ki, bütün  
Qarabağda tək birçə yerdə bitir. Deməli, o yer bura imiş. Gör havası necə saf və  
şəffafdır! Lap şüşə kimi! Bəlkə burda yurd salaq? Nə deyirsiniz?

Hamı bir ağızdan dedi:

– Məsləhətdi.

Pənahəli xan dedi:

– Onda bu yerin adı elə «Şüşə» olsun!

Hamı yenə bir ağızdan dedi:

– Məsləhətdi.

Pənahəli xan bir könüldən min könülə gördüklerinə vurulmuşdu:

– Bir bu düzəngaha baxın! – dedi. Elə bil, Allah-təala cıdır üçün yaradıb! Gəlin  
atlarımızı çapaq, görək kim ötür?

Bəylər atlarını bir neçə dəfə o baş-bu başa çapdılars.

Pənahəli xan dedi:

– Buranın da adı olsun «Cıdır düzü».




Sonra Pənahəli xan xanəndəyə işaretə elədi ki, hünərini göstər – bir «Rast» oxu! Tar, kaman dilləndi, xanəndə bir «Rast» oxudu, bir «Rast» oxudu, düzü, özü də məəttəl qaldı.

Pənahəli xan üzünü xanəndəyə tutub dedi:

– Havadandı ha!.. Saf hava səsi də saflasdır... Bayaqkı oxumağın hara, bu oxumağın hara...

Düzdü, Pənahəli xan dedi ki, bu yerin gülü-çiçəyi, havası xoşuna gəlir, amma ürəyində başqa niyyəti vardi. Bilirdi ki, gözü götürməyənləri çoxdu, yan-yörələri düşmənlə doludu. Tez, ya da gec, əvvəl-axır, bir gün üstlərinə gələcəklər. Bu yer isə, yağılardan qorunmaq üçün çox münasib idi.



Elə həmin gün Şuşə şəhərinin bünövrəsi qoyuldu: ağban evlər tikildi, ətraflarında da cənnət kimi bağlar salındı. Pənahəli xan şəhərin ətəyindəki meşədə döyük üçün silah-sursat hazırlatdı. Həmin yerin adını da «Topxana» qoydu.

Bundan xəbər tutan yağılar əl-ayağa düşdülər, günlərin bir günü qəfildən Şuşəyə hücum etdilər. Ucu biz oxlar havada viy-viy viyıldadı, poladüz qılınclar parladı, bir-birinə dəyən nizələr, mızraqlar od saçdı. Neçə gün gecə-gündüz döyük getdi. Amma düşmən nə illah elədisə də, qalaya yavuq düşə bilmədi, axırda naəlac qalib geri qayıtdı.


Savaş bitəndən sonra baxıb gördülər ki, qalanın içi də, çölü də yaralılarla doludu. Hər tərəfdən «Su, su!» sədaları yüksəlirdi. Su isə, tərs kimi, qurtarmışdı.

Yaralı dostlarının iniltilərinə tab gətirə bilməyən İsa adında bir ığid su tapmaq üçün meşəyə yollandı. Hər tərəfi ələk-vələk elədi, birdən bir dərədə qulağına su sırlıltısı dəydi. Yaxınlaşışb gördü ki, gur bir bulaq pırıl-pırıl axır. Atının tərkinə bağlılığı bardağı su ilə doldurub tez geri qayıtdı. O, bardağdakı suyu kasaya töküb, yaralı döyükçü yaxınlaşdı:

– Su gətirmişəm, iç, – dedi.

Yaralı döyükçü başını buladı:

– Elşənin yarası mənim yaramdan ağırdı, suyu ona ver!



İsa, Elşənin yanına getdi:

– Su gətirmişəm, iç, – dedi.

Elşən başını buladı:

– Elbəyin yarası mənim yaramdan ağırdı, suyu ona ver!

İsa, Elbəyin yanına getdi:

– Su gətirmişəm, iç, – dedi.

Elbəy başını buladı:

– Yox, suyu Elturana ver. O hamımızdan çox ox atıb, qılınc çalıb.

İsa ta bilmədi nə etsin?

Qalada bir loğman vardi. Döyükçülərin yaralarına məlhəm qoyurdu. Üzunu

İsaya tutub dedi:

– Oğlum, yadında saxla, dostunu özündən çox sevənин yurdu heç vaxt basılmaz!

Aradan qərinələr keçdi. Şüşə bu cür çoxlu döyüşlər gördü. Hər dəfə də alınmazlığı ilə ad-san qazandı. Bütün Qarabağın arxa-dayağı oldu.


Sonradan xalq bu qəhrəman şəhəri gah «Şuşa», gah «Şuşa qalası», gah sadəcə, «Qala», gah da Pənahəli xanın şərəfinə «Pənahabad» adlandırdı.

Hə, az qala, yadımdan çıxmışdı, Şuşadan azca aşağıda, meşənin içində piqqır-piqqır qaynayan o bulağın da adı elə o vaxtdan «İsa bulağı» qaldı.




# «Şuşa»

## nağılına aid suallar




5  
Qonaqları kimlər  
şənləndirdi?




6  
Güləşçilərə hansı  
xələtlər verildi?




7  
Pənahəli xan  
məclisdəkilərə nə təklif  
etdi?



8-9  
Onların rast gəldikləri  
yer necə idi?



10  
Pənahəli xan at  
çapdıqları yeri necə  
adlandırdı?




11  
Xanəndə hansı  
muğamı oxudu?



12-13  
«Topxana» meşəsi  
necə oldu yarandı?



14  
Pənahəli xanın saldıığı  
şəhər sonralar necə  
adlandı?



3  
Pənahəli xan kimləri  
qonaq çağırmışdı?



4  
Xanəndə hansı  
muğamları oxudu?

**Ideya müəllifi:** Qoşqar Qarayev  
**Layihənin rəhbəri:** Qaraqoyunlu  
**Yazar:** Dilsuz  
**Məsləhətçi:** Bəkir Nəbiyev  
**Nəşriyyat direktoru:** Nergiz Cabbarlı  
**Mesul redaktor:** Akif Dənzizadə  
**Nəşriyyat redaktoru:** Ilyas Tapdıq  
**Texniki qrupun rəhbəri:** Denis Izuf  
**Rəssamlar:** İlqar Mehdiyev, Yusif Kətanov  
**Dizayn:** Adıgözəl Abdullayev  
**Operator:** Narinc Quliyeva  
**Korrektorlar:** Fəridə Ələsgərli, Xeyalə Azadəliyeva  
**Mətbəə direktoru:** Yasef Qaçayev  
**Çapa məsul:** Azad Babayev, Ramiz İmanov

**Çapa imzalanmış** 06.06.2008,  
formatı 60x84 1/8, fiziki ç.v. 2, təbaşirli kağız №1,  
arial qarnituru, sifariş GN №8, Sayı 500.

Kitab «Bəşik nəşriyyatı»nda

nəşre hazırlanmış ve "IDEAL-PRİNT" mətbəəsində ofset üsulu ilə çap olunmuşdur.

Tel.: (+99412)4183872, 4183873, (+99040)2181787, (+99050)4989555

E-mail: beshik@beshik.az;

[www.beshik.az](http://www.beshik.az)

**STANDARTLAŞDIRMA, METROLOGIYA  
VƏ PATENT ÜZRƏ DÖVLƏT AGENTLİYİ**  
şəhadətname № 2005 0563  
İddia sənədi № 2005 0841,  
ilkinlik tarixi: 15.07.2005.

Nağılın istifadəsi ilə bağlı bütün müstəsna hüquqlar

«Bəşik nəşriyyatı»na

məxsusdur.

© «Bəşik nəşriyyatı»

**Əmək nişanı: "MƏN VƏ MƏnim DÜNYAM"**

ISBN 978-9952-446-08-1

ISBN 978-9952-446-08-1



9 789952 446081

